

"OSKAR TİKİNTİ TİCARƏT"
QAPALI SƏHMDAR CƏMİYYƏTİ

31 dekabr 2022-ci il tarixinə

MALİYYƏ HESABATLARINA
MÜSTƏQİL AUDİTOR RƏYİ

Bakı – Azərbaycan Respublikası

Rəhbərliyin Hesabatı

Rəhbərlik 31 Dekabr 2022-ci il tarixdə bitən il üzrə öz hesabatını və audit olunmuş maliyyə hesabatlarını təqdim etməkdən məmnundur.

Əsas fəaliyyət

Cəmiyyətin əsas fəaliyyəti “Sair ixtisaslaşdırılmış tikinti işləri” fəaliyyətindən (Əsas Fəaliyyət) ibarət olmuşdur.

Biznes Əməliyyatlarının İcmalı və Fəaliyyətin Gələcək İnkişaf Prespektivləri

Cəmiyyətin əsas fəaliyyətdən gəliri 31 Dekabr 2022-ci il tarixdə bitən il üzrə 2 036 077.45 AZN olmuşdur. 31 Dekabr 2022-ci il tarixə ümumi mənfəət 159 018.90 AZN olmuşdur. İdarə heyəti gələcək ilin nəticələri üçün nikbindir və Cəmiyyətin fəaliyyətini təkmilləşdirməyə ümid edirlər.

	2022
	AZN
Ümumi gəlir	2 036 077.45
Ümumi mənfəət (zərər)	159 018.90
Mənfəətlik dərəcəsi %	7.81
Xalis mənfəət (zərər)	127 215.12
Xalis mənfəət (zərər) %	6.25

Cəmiyyət 2022-ci ili 127 215.12 AZN xalis mənfəətlə başa vurmuşdur.

Risqlərin İdarə olunması və Daxili Nəzarəti Sistemi:

Cəmiyyət davamlılığa, məşğulluğa və əlavə gəlirliliyə nail olmaq üçün risklərin idarə olunmasına böyük əhəmiyyət verir. Risklərin idarə edilməsinin strukturu riskləri müəyyən edir, qiymətləndirir, idarə edir və risklər haqqında ardıcıl və etibarlı əsasda hesabat verir. Əsas risklərə kredit, bazar (likvidlik, faiz dərəcəsi və xarici valyuta məzənnələri) və əməliyyat riskləri daxildir.

Rəhbərlik daxili nəzarət sisteminin mövcudluğuna və onun davamlı səmərəliliyinin yoxlanılmasına cavabdehlik daşıyır. Yuxarıdakıları nəzərə alaraq, Cəmiyyət idarəetmə və informasiya sistemləri vasitəsi ilə davamlı olaraq riskləri nəzərdən keçirir.

Fəaliyyətin Fasiləsizliyi:

Əlavə edilmiş maliyyə hesabatları fəaliyyətin fasiləsizliyi prinsipi əsasında hazırlanmışdır. Hesabatları hazırlayarkən menecment Cəmiyyətin fasiləsizlik prinsipinə əsasən fəaliyyətini həyata keçirmə qabiliyyətini qiymətləndirilmişdir. Menecment Cəmiyyətin fasiləsizlik prinsipinə əsasən fəaliyyətini davam etdirməsinə şübhə yarada biləcək, onları hadisələrlə və vəziyyətlə bağlı qeyri-məyyənliklərin olmasına inandıracaq hər hansı sübutla qarşılaşmamışdır.

Bakı – Azərbaycan Respublikası

31 Dekabr 2022-ci il tarixdə bitən il üzrə

Müsrəqil Auditor Rəyi və Maliyyə Hesabatları

MÜNDƏRƏCAT

	<u>Səhifə</u>
Rəhbərliyin Hesabatı	2-3
Müstəqil Auditor rəyi	4-5
Mühasibat Balansı	6
Mənfəət və Zərər Haqqında Hesabat	7
Kapitalda Dəyişikliklər Haqqında Hesabat	8
Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabat	09-10
Maliyyə Hesabatlarına dair Qeydlər	11-21

Kreditor borcların ödənilməsi siyasəti:

Cəmiyyət təchizatçılarla razılaşdırılmış müddət və şərtlərlə borcun ödənilməsi siyasətini həyata keçirir. Siyasətin məqsədi standart ödəniş sisteminin tərtib edilməsidir.

Balans tarixindən sonrakı hadisələr:

Rəhbərliyin fikrincə, maliyyə ilinin sonundan maliyyə hesabatlarının hazırlandığı tarixədək olan dövrdə Cəmiyyətin bitmiş maliyyə ilinin əməliyyatlarına əhəmiyyətli təsir göstərə biləcək hər hansı əhəmiyyətli və qeyri-adi əməliyyat və hadisə baş verməmişdir.

Torpaq, tikili və avadanlıqlar:

Torpaq, tikili və avadanlıqlar üzrə hərəkət maliyyə hesabatlarına 4 nömrəli qeydlə əlavə edilmişdir.

Rəhbərliyin məsuliyyəti:

Azərbaycan Respublikası Mülki qanunvericiliyi Rəhbərlikdən hər bir maliyyə ili üçün Cəmiyyətin ümumi vəziyyətini və maliyyə ili üçün mənfəət və zərərini düzgün şəkildə təqdim etmək imkanı verən maliyyə hesabatlarını hazırlamağı tələb edir.

Nəzərdən keçirilən il üzrə audit olunmuş maliyyə hesabatları dövlət qanunlarına uyğun olaraq hesablanmışdır. Rəhbərlik təsdiq edir ki, Cəmiyyətin maliyyə vəziyyətini istənilən zaman lazımi dəqiqliklə açıqlaya bilən və onların maliyyə hesabatlarının müvafiq qanunvericiliyin tələblərinə uyğun olmasını təmin edən uyğun və adekvat mühasibat müxəbirləşməsinin doğruluğuna (maintenance) əhəmiyyətli dərəcədə diqqət yetirilib. Rəhbərlik həmçinin təsdiq edir ki, maliyyə hesabatlarının ədalətli şəkildə əks etdirilməsi və Cəmiyyətin maliyyə vəziyyətini və onun əməliyyatlarının nəticələrini əsaslandırılmış şəkildə təqdim edilməsi məqsədilə üçot siyasəti seçilmiş və ardıcılıqla tətbiq edilmişdir..



Yadigarov Elburus Yelmar oğlu

Direktor



“OSKAR TİKİNTİ TİCARƏT” Qapalı Səhmdar Cəmiyyəti

14 sentyabr 2023-cü il

MÜSTƏQİL AUDİTORUN HESABATI

“OSKAR TİKİNTİ TİCARƏT” Qapalı Səhmdar Cəmiyyətinin təsisçilərinə

Rəy

Auditor rəyinin qeydiyyat nömrəsi: Wu1DVİSB3h

Mən “OSKAR TİKİNTİ TİCARƏT” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra Cəmiyyət) 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətinə dair hesabatından, kapitalda dəyişikliklər hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışam.

Hesab edirəm ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

Mən auditini Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışam. Bu standartlar üzrə mənim məhsuliyyətlərim əlavə olaraq hesabatımın “Maliyyə hesabatlarının auditini üçün auditorun məhsuliyyəti” bölməsində təsvir edilir. Mən Azərbaycan Respublikasındakı maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyiləm və mən digər etik öhdəliklərimi bu tələblərə uyğun yerinə yetirmişəm. Hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün yetərli və münasibdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və Cəmiyyətin idarə edilməsinə məsul şəxslərin məhsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud da bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunda fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetməyə məsul şəxslər Cəmiyyətin maliyyə hesabatlarının təqdim etmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Mənim məqsədim maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimin də daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kafi əminlik, əminliyin yüksək

səviyyəsidir, lakin, o BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar ediləcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Azərbaycan Respublikası Auditorlar Palatası

Tərəfindən verilmiş

Lisenzia SA/522 "11" may 2023-cü il

14 sentyabr 2023-cü il

Bakı Azərbaycan Respublikası

E-mail: hamid.gadirov@frc.az

Azərbaycan Respublikasının Auditorlar

Palatasının Sərbəst auditoru

Qədirov Həmid Yusif oğlu



Qədirov Həmid Yusif oğlu

(soyadı, adı, atasının adı)

14.09.2023

(tarix)

Təsərrüfat subyektinin icra orqanının rəhbəri:



Yadigarov Elburus Yelmar oğlu

(soyadı, adı, atasının adı)

14.09.2023

(tarix)

MƏKTUB-ÖHDƏLİK

11 sentyabr 2023-cü il

**“OSKAR TİKİNTİ
TİCARƏT” Qapalı Səhmdar
Cəmiyyətin**

Direktoru

Cənab Yadigarov E.Y.

Audit aparılmasının şərtləri

Sizin “OSKAR TİKİNTİ TİCARƏT” Qapalı Səhmdar Cəmiyyətinin mühasibat (maliyyə) hesabatlarının auditinin aparılması haqqında təklifinizi qəbul edərək bu məktub-öhdəliklə təsdiq edirəm. Audit standartlarına və digər hüquqi-normativ aktlara əsasən 31 dekabr 2022-ci il tarixinə bitən il üzrə balans və gəlirlər-xərclər haqqında hesabatları ilkin sənədlər üzrə seçmə üsulu ilə yoxlanılacaqdır (təqdim olunan sənədlərə əsasən).

Mənim tərəfimdən audit Azərbaycan Respublikasının qanunvericilik aktlarına və Beynəlxalq Audit Standartlarına (mühasibat hesabatlarının tərtib edilməsi qaydasını və auditorun fəaliyyətini tənzimliyə qanunvericilik və normativ aktlarına) əsasən aparılacaqdır.

Auditin məqsədi 2022-ci il üzrə “OSKAR TİKİNTİ TİCARƏT” Qapalı Səhmdar Cəmiyyəti-nin mühasibat (maliyyə) hesabatlarının dürüstlüyü haqqında auditorun fikrini ifadə edən rəy verməkdən ibarətdir.

Mən öz nəticələrimi əsaslandırmaq üçün, Sizin təşkilatın işçilərin köməyinə ümid edərək, daxili nəzarətin vəziyyətinin, uçot məlumatlarının yetərliliyinin və dürüstlüyünün yoxlanılmasının bir sıra prosedurlarından və testlərindən istifadə edəcəyəm.

Auditin testlərinin seçilmə və digər özünəməxsus xüsusiyyətlərini, auditlə əhatə olunacaq sənədlərin həcmnin böyük olmasını nəzərə alaraq, ayrı-ayrı qeyri-müəyyənlik və səhvlərin aşkar edilməməsi riski müvcuddur. Mən hər şeyi edəcəyəm ki, həmin riski minimuma endirmək mümkün olsun, lakin nəticənin tam dəyərində (auditlə qəbul edilmiş ümumi qaydaya əsasən) zəmanət verə bilmərəm. Siz mühasibat uçotu və hesabatlarının qəsdən təhrif edilməsi faktlarının aşkar edilməsi haqqında mənim yazılı hesabatımı məlumatlandıracaqsınız.

Mən auditin aparılmasına dair müqavilənin şərtlərinə və “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən göstərdiyim xidmətlərə görə məsuliyyət daşıyacam. Mən Sizin təşkilatın komersiya sirrinə riayət edilməsi üzrə öhdəliyi öz üzərimə götürürəm.

Uçot siyasətinin seçilməsinə və tətbiq edilməsinə, daxili nəzarət və mühasibat yazılarının uyğunluğunun təmin olunmasına, ilkin uçot məlumatlarının düzgün əks etdirilməməsi də daxil edilməklə mühasibat hesabatlarının tərtib edilməsinə görə “OSKAR TİKİNTİ TİCARƏT” Qapalı Səhmdar Cəmiyyətinin müvafiq şöbəsinin məsuliyyətini Sizin nəzərinizə çatdırıram. Mən, Sizin “OSKAR TİKİNTİ TİCARƏT” Qapalı Səhmdar Cəmiyyətinin Rəhbərliyindən xahiş edirəm ki, audit üçün təqdim edilən məlumatların tam və dürüst olmasını rəsmi təsdiq edəsiniz.

Sizin işçilərlə hərtərəfli əməkdaşlığa ümidvaram ki, auditin tam aparılması üçün zəruri olan mühasibat sənədləri və digər məlumatlar mənim sərəncamıma təqdim olunacaqdır.

Ümid edirəm ki, Sizin mühasibat hesabatlarınızın dürüstlüyü haqqında mənim fikrimi dəyişmək məqsədi ilə hər hansı bir formada mənə heç bir təzyiq göstərilməyəcək. Qəbul edilmiş audit normalarına əsasən həmin şərtin pozulması auditin aparılmasına dair müqavilənin vaxtından əvvəl dayandırılması üçün əsasdır.


Göstərilən xidmətlərin dəyərini Sizinlə bağladığım müqavilədə göstərilən razılaşdırılmış məbləğ təşkil edəcəkdir.

Ayrı-ayrı işlərin dəyəri auditorların tələb olunan ixtisas səviyyəsinə və iş təcrübəsinə, məsuliyyət dərəcəsinə müvafiq olaraq dəyişə bilər. Hesablaşmanın həyata keçirilməsi qaydası və müddəti auditin aparılmasına dair müqavilə ilə müəyyən ediləcəkdir.

Xahiş edirəm ki, Sizə təqdim olunan mühasibat hesabatlarının dürüstlüyünün auditinə razılıq məktub-öhdəliyin sürətini imza edib, onun məzmununa dair irad və təkliflərinizi bizə göndərsiniz.

Azərbaycan Respublikası Auditorlar

Palatasının Sərbəst Auditoru



Qədirov Həmid Yusif oğlu

(soyadı, adı, atasının adı)

14.09.2023

(tarix)

Təsərrüfat subyektinin icra orqanının rəhbəri:



Yadigarov Elburus Yelmar oğlu

(soyadı, adı, atasının adı)

14.09.2023

(tarix)

"OSKAR TİKİNTİ TİCARƏT" QSC

Azərbaycan Respublikası, Bakı

31 dekabr 2022 ci il tarixinə Maliyyə vəziyyəti haqqında hesabat (Azərbaycan manatı ilə)

Qeyd 2022

AKTİVLƏR

Uzunmüddətli aktivlər

Yüksək texnoloji hesablama texnikası		4051.25
Nəqliyyat vasitələri	1	773689.64
Digər əsas vəsaitlər	1	618.31
Cəmi uzunmüddətli aktivlər		778,359

Qısamüddətli aktivlər

Ehtiyatlar	2	
Qısamüddətli debitor borcları	2	17933.77
Pul vəsaitləri və onların ekvivalentləri	2	370219.49
Sair qısamüddətli aktivlər		140.28
Cəmi qısa müddətli aktivlər		388,294
Cəmi aktivlər		1,166,653

KAPİTAL

Nizannamə kapitalı	3	2000
Kapital ehtiyatları	3	
Hesabat dövrünün xalis mənfəəti (zərəri)	3	128861.69
Əvvəli illər üzrə bölüşdürülməmiş mənfəət (zərər)	3	
Cəmi Kapital		130,861.69

ÖHDƏLİKLƏR

Uzunmüddətli öhdəliklər

Uzunmüddətli faiz xərci yaradan öhdəliklər	4	
Sair uzunmüddətli öhdəliklər	4	
Cəmi uzunmüddətli öhdəliklər		

Qısamüddətli öhdəliklər

Banklar və maliyyə institutlarına borclar	5	
Vergi və sair məcburi ödənişlər üzrə borclar	5	45401.31
Qısamüddətli kreditor borcları	5	614998.34
Sair qısamüddətli öhdəlikləri	5	375391.4
Cəmi qısamüddətli öhdəliklər		1,035,791

Cəmi öhdəliklər **1,035,791**

Cəmi kapital və öhdəliklər **1,166,653**

Qeydlər bu maliyyə hesabatlarının tərkib hissəsidir

Auditor rəyi 5-ci və 6-cı səhifələrdə öz əksini tapmışdır.

Səhifə 7-24-də olan maliyyə hesabatları Rəhbər tərəfindən təsdiq edilmiş və onun adından imzalanmışdır.

Rəhbər – Yadigarov Elburus Yelmar oğlu

Mühasib: Həsənli Hüseyn Sahib oğlu

"OSKAR TİKİNTİ TİCARƏT" QSC "14" "sentyabr" 2023-cü il

"OSKAR TİKİNTİ TİCARƏT" QSC

Azərbaycan Respublikası, Bakı

31 dekabr 2022 ci il tarixinə Mənfəət və Zərər haqqında və Məcmu gəlirlər haqqında hesabat
(Azərbaycan manatı ilə)

✓

Qeyd 2022

Əsas əməliyyatlar gəliri 6 2,036,077.45

Satışın maya dəyəri 7 1,527,768.00

Ümumi mənfəət 508,309.45

İnzibati xərclər 7 41,465.96

Kommersiya xərcləri 7 49,355.21

Amortizasiya xərcləri 258,469.38

Əməliyyat mənfəəti 159,018.90

Asılı və birgə müəssisələrin mənfəətlərində pay 5

Maliyyə xərcləri/məzənnə fərqləri üzrə itkilər 7

Maliyyə gəlirləri 6

Sair əməliyyat xərcləri 7

Sair əməliyyat gəlirləri 6

Vergiqoymadan əvvəlki mənfəət 159,018.90

Mənfəətə vergisi 31,803.78

Hesabat dövründə xalis mənfəət 127,215.12

Yenidən qiymətləndirmə üzrə müsbət fərq

Dövr ərzində xalis mənfəət

Qeydlər bu maliyyə hesabatlarının tərkib hissəsidir

Auditor rəyi 5-ci və 6-cı səhifələrdə öz əksini tapmışdır

Səhifə 7-24-də olan maliyyə hesabatları Rəhbər tərəfindən təsdiq edilmiş və onun adından imzalanmışdır.

Rəhbər – Yadigarov Elburus Yelmar oğlu

Mühasib: Həsənli Hüseyn Sahib oğlu

"OSKAR TİKİNTİ TİCARƏT" QSC "14" "Sentyabr" 2023-cü il



"OSKAR TİKİNTİ TİCARƏT" QSC

Azərbaycan Respublikası, Bakı

31 dekabr 2022 ci il tarixinə Kapitaldakı dəyişiklər haqqında hesabat

(Azərbaycan manatı ilə)



	Nizannamə kapital	Kapital ehtiyatları	Bölüşdürülməmiş mənfəət	Cəmi kapital
1 yanvar 2022ci il tarixinə	0		0	0
Nizannamə kapitalında dəyişikliklər	2000		0	2000
İl üzrə xalis mənfəət			127215	127215
Divident bölgüsü				
31 dekabr 2022ci il tarixinə	2000		127215	129,215.12

Qeydlər bu maliyyə hesabatlarının tərkib hissəsidir

Auditor rəyi 5-ci və 6-cı səhifələrdə öz əksini tapmışdır.

Səhifə 7-24-də olan maliyyə hesabatları Rəhbər tərəfindən təsdiq edilmiş və onun adından imzalanmışdır.



Rəhbər – Yadigarov Elburus Yelmar oğlu

Mühasib: Həsənli Hüseyn Sahib oğlu

"OSKAR TİKİNTİ TİCARƏT" QSC "14" "Sentyabr" 2023-cü il

"OSKAR TİKİNTİ TİCARƏT" QSC
Bakı, Azərbaycan Respublikası

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat, 31 Dekabr 2022-ci il tarixdə bitən dövr üzrə
(Azərbaycan Manatı ilə)

Əməliyyat fəaliyyəti ilə bağlı pul axınları:

Hesabat dövrü üzrə vergi qoymadan əvvəlki mənfəət/(zərər) 159,018.90

Aşağıdakı maddələr üzrə düzəlişlər:

Torpaq, tikili və avadanlıqların amortizasiyası 258,469.38

Qeyri-maddi aktivlərin amortizasiyası

Torpaq, tikili və avadanlıqların silinməsindən (gəlir)/zərər

İnvestisiya fəaliyyəti və ya maliyyələşdirmə üzrə fəaliyyətə aid olan

Asılı müəssisələrin maliyyə nəticələrində kapital payı, vergi xaric

Şübhəli debitor borcları üçün ehtiyat

Ödənilmiş mənfəət vergisi xərci -31,803.78

Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyətindən pul axınları

Əməliyyat aktivlərində (artım)/azalma:

Ehtiyatlar 0.00

Qısamüddətli debitor borcları 0.00

Dövlət büdcəsinə (vergilər üzrə) -17,933.77

Sair qısamüddətli aktivlər -140.28

Əlaqəli tərəflərdən alacaqlar

Əməliyyat öhdəliklərində artım/(azalma):

Qısamüddətli kreditör borcları 614,998.34

Sair qısamüddətli öhdəliklər 375,391.40

Məcburi ödənişlər üzrə öhdəliklər 45,401.31

Əlaqəli tərəflərə borclar

Əməliyyat fəaliyyətindən əldə edilən pul axınları 1,403,401.50

İnvestisiya fəaliyyəti ilə bağlı pul axınları

Əmlak və avadanlığın əldə edilməsi -1,032,159.02

Törəmə müəssisələrə investisiyalar

Asılı müəssisələrdən əldə edilmiş dividendlər

İnvestisiya fəaliyyətindən əldə edilən xalis pul axınları -1,032,159.02

Maliyyə fəaliyyəti ilə bağlı pul axınları

Nizamnamə kapitalında dəyişikliklər 2,000.00

Səhmdarlardan əldə edilmiş borc vəsaitləri

Səhmdarlara ödənilmiş borc vəsaitləri

Bölüşdürülməmiş mənfəətdə dəyişiklik 0.00

Maliyyə institutlarına ödənilmiş borc vəsaitləri 0.00

Ödənilmiş maliyyə xərcləri

Ödənilmiş dividendlər

Maliyyə fəaliyyətindən əldə edilən xalis pul axınları 2,000.00


Məzənnə fərqi dəyişikliklərinin pul vəsaitləri və onların ekvivalentlərinə təsiri

Pul vəsaitləri və onların ekvivalentlərində xalis (azalma)/artım	373,242.48	
İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri	0.00	✓
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri	370,219.49	
Təqdim edilmiş:		
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri	370,219.49	

Qeydlər bu maliyyə hesabatlarının tərkib hissəsidir

Auditor rəyi 5-ci və 6-cı səhifələrdə öz əksini tapmışdır.

Səhifə 7-24-də olan maliyyə hesabatları Rəhbər tərəfindən təsdiq edilmiş və onun adından imzalanmışdır.



Rəhbər – Yadigarov Elburus Yelmar oğlu




Mühasib: Həsənli Hüseyn Sahib oğlu

"OSKAR TIKINTI TICARƏT" QSC "14" "Sentyabr" 2023-cü il

Hüquqi vəziyyət və biznes fəaliyyəti

- 1.1 Cəmiyyətin əsas fəaliyyəti- Dəmir yolları və yeraltı dəmir yollarının tikintisi (Əsas fəaliyyət) ibarətdir.
1.2 "Sair ixtisaslaşdırılmış tikinti işləri" Qapalı səhmdar Cəmiyyətinin hüquqi ünvanı aşağıdakı kimidir:

Hüquqi Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, ev22

Faktiki ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, ev22

- 1.3 İdarəetmə və nəzarət cəmiyyətinin Direktoru Göyüşov Xəliq Avdıl oğlu tərəfindən həyata keçirilir.

2. Səhmdar kapitalı

Cəmiyyətin səmdar kapitalı 1000 adı adlı sənədsiz və hər birinin dəyəri 2 azn olan cəmi 2 000 manat formalaşmışdır və təsdiq edilmişdir.

3. Mühüm ucot siyasətlərinin xülasəsi

Hazırlamanın əsasları:

Maliyyə hesabatları ilkin dəyər prinsipi əsasında hazırlanmışdır; maliyyə hesabatları Azərbaycan manatı ilə (AZN) təqdim edilmişdir:

Uyğunluğun təsdiqi

Cəmiyyətin maliyyə hesabatları Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) uyğun olaraq hazırlanmışdır.

Qiymətləndirmələr

Cəmiyyətin uçot siyasətlərinin tətbiqi prosessində rəhbərlik maliyyə hesablarında tanınmış məbləğlərə çox əhəmiyyətli təsiri olan aşağıdakı qiymətləndirmələri həyata keçirmişdir:

Əməliyyat gəliri

Rəhbərlik belə hesab edir ki, gəlirin tanınması üçün əsas amil BMUS 18-də göstərilmişdir: Gəlir əməliyyatla bağlı iqtisadi səmərənin daxil olması ehtimal olunduqda tanınır. Müştəri tərəfində öhdəlik qəbul edilərsə, iqtisadi səmərə artıq ötürülmüşdür və belə şərəitdə gəlirin tanınması mümkündür.

Ehtimal və fərziyyələr

Növbəti maliyyə ili çərçivəsində, balans hesabatı tarixinə aktiv və öhdəliklərin balans dəyərinə əhəmiyyətli mənbəyin təşkil edən əsas fərziyyələr aşağıdakılardır:

Torpaq, tikili və avadanlıqlar:

Torpaq, tikili və avadanlıqlar faydalı istifadə müddəti üzrə amortizasiya olunur. Faydalı istifadə müddəti isə torpaq, tikili və avadanlıqların gözlənilən istifadə sxeminə, istismar amillərindən asılı olan fiziki köhnəlməsinə əsasən formalaşır.

a) Şübhəli borclar üzrə ehtiyatlar:

Şübhəli borclar üzrə ehtiyatlar debitor borcların qaytarılması hallarının nəzərə alınması ilə çox göstərilməsindən (şiçirdilməsindən) əmin olmaq üçün bir sıra amillərə əsaslanaraq müəyyən edilir. Ümidsiz borclar üzrə ehtiyatlar bütün müştərilər üzrə müxtəlif amillər əsasında yaradılır. Bu amillərə debitor borcların ümumi keyfiyyəti və onların müddətlər üzrə bölgüsü və müqtərinin özünün öhdəliklərinin ödəmə qabiliyyətinin olmamasını müəyyən edərsə, məsələn, müştərinin əməliyyat nəticələrində və maliyyə vəziyyətində pisləşmə müşahidə olunarsa, bu zaman həmin müşahidələr üzrə xüsusi ehtiyatlar yaradılır.

b) Ehtiyatlar

Ehtiyatlar ilkin dəyəri və mümkün xalis satış dəyərindən daha kiçik olan dəyərlə AVCO metodundan istifadə etməklə ucota alınır. Ehtiyatların ilkin dəyərinə onların alınması, emal xərcləri və ehtiyatların mövcud yerə və vəziyyətə gətirilməsi üçün cəkilən digər xərclər daxildir. Xalis satış dəyəri nəzərdə tutulan satış qiymətindən işin tamamlanmasına ehtimal edilən xərcləri və satışı həyata keçirmək üçün zəruri xərcləri çıxmaqla müəyyən olunur.

c) Torpaq, tikili və avadanlıqlar

Torpaq, tikili və avadanlıqlar ilkin dəyərlə, yığılmış amortizasiya və müəyyən olunmuş qiymətdəndüşmə üzrə zərərər çıxılmaqla uçota alınır. İlkin dəyəərə alış qiyməti, rüsumlar, tariflər və onların müəssisə rəhbərliyinin istədiyi vəziyyətə və lazımı istismar yerinə gətirilməsi ilə bağlı birbaşa xərclər daxildir. Torpaq, tikili və avadanlıqlar faydalı istifadə müddətləri üzrə azalan qalıq dəyəri metodu ilə amortizasiya olunur:

Binalar	7%
Maşın və avadanlıqlar	25%
Ofis avadanlıqları	20%
Nəqliyyat vasitələri	25%

d) Qeyri- maddi aktivlər

ilkin dəyər modeli

Qeyri maddi aktivlər ilkin dəyərle, yığılmış amortizasiya və hər hansı qiymətdəndüşmə üzrə zərər çıxılmaqla uçota alınır. Faydalı istifadə müddəti qeyri-müəyyən olan qeyri maddi aktivlər istisna olmaqla bütün digər qeyri-maddi aktivlərin amortizasiyası faydalı istifadə müddətləri üzrə düz xətt metodundan istifadə etməklə mənfəət və zərər haqqında hesabatda əks olunur. Kapitallaşdırılmış qeyri maddi aktivlər üzrə sonrakı məsrəflər yalnız aid olduğu xüsusi aktivdə əks olunan gələcək iqtisadi səmərəni artırarsa kapitallaşdırılır.

e) Aktivlərin qiymətdən düşməsi

Torpaq, tikili və avadanlıqların əgər hadisə və şəraitdəki dəyişikliklər göstərsə ki, aktivin balans dəyəri bərpa edilə bilinmir, o zaman qiymətdən düşməsinin, olub-olmamasının müəyyən olunması üçün nəzərdən keçirilir. Aktivin balans dəyəri onun bərpa olunan dəyərindən çox olarsa, o zaman mənfəət və zərər haqqında hesabatda qiymətdəndüşmə üzrə zərər tanınır.

Hər bir hesabat tarixində aktivlər onların qiymətdən düşə biləcək hər hansı göstəricisinin olub-olmamasını müəyyən etmək üçün qiymətləndirilir. Əgər belə göstərici mövcuddursa, həmin aktivin ehtimal edilən bərpa dəyəri müəyyən olunur. Mənfəət və zərər haqqında hesabatda qiymətdəndüşmə üzrə zərər tanınır.

f) Vergi qoyma

Mənfəət vergisi üzrə xərclərə cari və təxirə salınmış vergi xərcləri daxildir. Vergitutulan mənfəət Mənfəət və Zərər haqqında hesabat göstərilən ucot mənfəətindən fərqlənir, çünki, uçot mənfəətinə gələcək illərdə vergiyə cəlb olunacaq və ya xərc maddələrini, həmçinin heç vaxt vergiyə cəlb olunmayacaq və ya əvəzləşdirilməyəcək maddələr daxildir. Cəmiyyətin cari vergi xərcləri balans hesabatı tarixinə təyin olunmuş vergi dərəcəsi ilə hesablanmışdır.

Təxirə salınmış vergi maliyyə hesabatlarındakı aktiv və öhdəliklərin balans dəyəri ilə vergitutulan mənfəətin hesablanması üçün istifadə edilən vergi bazası arasındakı fərq üzrə ödənilməli və ya bərpa edilən vergi məbləğidir və vergi bazası müvafiq vergitutulan mənfəətin hesablanması üçün istifadə edilmişdir. Təxirəsalınmış vergi öhdəlikləri ümumilikdə bütün vergi tutulan müvəqqəti fərqlər üçün və təxirə salınmış vergi aktivləri isə yalnız çıxarılan müvəqqəti fərqlərlə bağlı gələcəkdə bərpa olunmalı vergiyə cəlb olunan mənfəət səviyyəsində tanınır. Belə aktiv və öhdəliklər müvəqqəti fərqlər vergi tutulan mənfəətin və ucot mənfəətinə təsir göstərən digər aktiv və öhdəliklərin ilkin tanınmasından yaranarsa tanınmır. Təxirə salınmış vergi aktivləri hər hesabat tarixində nəzərdən keçirilir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq vergi tələblərinə tam olaraq riayət etdiyindən maliyyə hesabatlarında müvəqqəti fərqlər yaranmır.

Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq Cəmiyyətin fəaliyyətində tətbiq edilən müxtəlif vergi növləri vardır. Bu vergilər əməliyyat xərclərinin tərkib hissəsi kimi Mənfəət və Zərər haqqında hesabatda əks olunmuşdur.

g) Maliyyə icarəsi

Maliyyə icarəsi aktiv üzrə mülkiyyət hüquqlarına bütün risk və mükafatların ötürülməsini təmin edən icarə növüdür. Mülkiyyət hüququ həm keçə, həm də keçməyə bilər. İcarənin maliyyə və əməliyyat icarəsi olması icarə müqaviləsinin formasından deyil əməliyyatın məzmunundan asılıdır.

İcarə aşağıdakı şərtlər yerinə yetirildiyi halda, maliyyə icarəsi kimi təsniflənmişdir.

İcarə müqaviləsinin sonunda icarəyə verilmiş aktiv üzrə mülkiyyət hüququ icarəçiyə keçir.

İcarəçinin, aktivini ədalətli dəyərindən əhəmiyyətli dərəcədə aşağı olacağı gözlənilən qiymətə almaq hüququ həmin hüququn reallaşma tarixinə mövcuddur və icarəçinin həmin hüquqdan istifadə edəcəyini icarə müddətinin əvvəlində əsaslandırılmış şəkildə bildirmək mümkündür;

İcarə müddəti, hətta əgər mülkiyyət hüququ ötürülmürsə belə, aktivin faydalı istifadə müddətinin əhəmiyyətli dərəcədə böyük hissəsini təşkil edir.

İcarə şərtlərinin qəbul edilməsi tarixində minimal icarə ödənişlərinin diskontlaşdırılmış dəyəri, icarəyə verilən aktivin heç olmasa ədalətli dəyərinə bərabərdir.

İcarədə olan aktiv elə səciyyəvi xüsusiyyətə malikdir ki, o xüsusi modifikasiya edilmədən, yalnız icarəçi bu aktivdən istifadə edə bilər.

İcarə müqaviləsinin başlanması tarixində Cəmiyyət icarədar kimi maliyyə icarəsini balansda müqavilə tarixinə müqavilə obyektinin ədalətli dəyəri və minimal icarə ödənişlərinin diskontlaşdırılmış dəyərindən az olanının məbləğində aktiv və öhdəlik tanıyır. Daha sonra minimal icarə ödənişləri maliyyə məsrəfləri və ödənilməmiş öhdəliklərin azalması arasında bölüşdürülür. Şərti icarə ödənişləri onların yarandığı dövrdə xərc kimi tanınır. Maliyyə icarəsinə götürülmüş aktivlər üzrə

İcarə müqaviləsinin bağlanması tarixində Cəmiyyət icarədar kimi maliyyə icarəsini balansda müqavilə tarixinə müqavilə obyektinin ədalətli dəyəri və minimal icarə ödənişlərinin diskontlaşdırılmış dəyərindən az olanının məbləğində aktiv və öhdəlik tanıyır. Daha sonra minimal icarə ödənişləri maliyyə məsrəfləri və ödənilməmiş öhdəliklərin azalması arasında bölüşdürülür. Şərti icarə ödənişləri onların yarandığı dövrdə xərc kimi tanınır. Maliyyə icarəsinə götürülmüş aktivlər üzrə amortizasiya siyasəti mülkiyyətdə olan torpaq, tikili və avadanlıqların amortizasiyası siyasəti ilə eynidir.

Maliyyə ödənişlərinin faiz hissəsi aid olduğu dövrdə mənfəət və zərər haqqında hesabatda əks olunur.

h) Gəlirin tanınması

Məhsulların satışından gəlir aşağıdakı şərtlər yerinə yetirilərsə tanınır:

1. Müəssisə məhsulların mülkiyyət hüquqi ilə bağlı əhəmiyyətli risk və mükafatları alıcıya ötürmüşdür;
2. Müəssisə mülkiyyət hüquqi ilə bağlı idarəetmədə artıq iştirak etmir və satılmış mallara faktiki nəzarəti saxlamır;
3. Gəlir məbləği düzgün qiymətləndirilə bilər;
4. Müəssisəyə əməliyyatla bağlı iqtisadi səmərənin daxil olacağı ehtimal olunur;
5. Əməliyyatla bağlı çəkilmiş və ya çəkilməli xərcləri düzgün qiymətləndirmək mümkündür.

i) Maliyyə xərcləri

Maliyyə xərcləri mənfəət və zərər haqqında hesabatlarda onların yarandığı dövr tanınır.

j) Əmək fəaliyyətinin başa çatmasından sonra mükafatlar

Balans tarixinə əmək fəaliyyətinin başa çatmasına görə mükafatlar hesabat tarixinə işçilərin iş stajına cari və cari əsas əmək haqqına əsasən Azərbaycan Respublikası Əmək qanunvericiliyinə uyğun olaraq hesablanır. İşdən çıxma üzrə müavinətlər yarandığı zaman xərc kimi tanınır.

k) Qiymətləndirilmiş ehtiyatlar

Qiymətləndirilmiş ehtiyatlar keçmiş hadisələrin nəticəsi olan öhdəliklərə (hüquqi və kollektiv) sahib olduqda öhdəliyin yerinə yetirilməsi üçün iqtisadi səmərələri təcəssüm etdirən resursların tələb olunacağı ehtimal olunduqda və öhdəliyin məbləği etibarlı qiymətləndirilə bildikdə öhdəlik kimi tanınır.

l) Xarici valyutalar

Xarici valyutada həyata keçirilən əməliyyat ilkin tanınma zamanı əməliyyat valyutasında, xarici valyutada olan məbləğə əməliyyat valyutası ilə xarici valyuta arasında əməliyyatın keçirildiyi tarixdə mövcud olan spot məzənnəsini tətbiq etməklə uçota alınır.

Balans hesabatı tarixinə xarici valyuta ilə olan monetar maddələr hesabat tarixinə məzənnədən istifadə etməklə yerli valyutaya çevrilir. Məzənnə fərqlərindən yaranan gəlir və xərclər Mənfəət və Zərər haqqında hesabatda əks olunur.

Cəmiyyət tərəfindən maliyyə hesabatlarının hazırlanması üçün hesabat dövrünün sonunda istifadə edilmiş məzənnələr aşağıdakı kimi olmuşdur:

1 USD = 1.7000 AZN

1 EUR = 1.8114 AZN

1 RUR = 0.0230 AZN

Xarici valyuta ilə olan qeyri-monetar maddələr ədalətli dəyərin təyin edildiyi tarixdə mövcud olan məzənnəyə əsasən yerli valyutaya çevrilir.

m) Maliyyə alətləri

Maliyyə aktivləri və öhdəlikləri mühasibat balansında yalnız maliyyə alətinin müqavilə müddəalarına tərəf olan kimi tanınır. İlkin tanınmadan sonra maliyyə aktivləri (i) birbaşa mənfəət və zərərdə ədalətli dəyərlə əks olunan; (ii) müddəti başa çatmış investisiyalar; (iii) Kreditlər debitorlar; və (iv) satış üçün sərəncamda olan maliyyə aktivləri kimi təsnifləşdirilir. Müddəti başa çatmış investisiyalar, kreditlər və debitorlarda olduğu kimi qalıq dəyəri ilə əks olunur, effektiv faiz dərəcəsi ilə hesablanmaqla yaranan gəlir, mənfəət və zərər haqqında hesabatda tanınır.

Balans tarixində maliyyə aktivinin və maliyyə aktivləri qrupunun qiymətdən düşməsinə müəyyən etmək üçün onlar qiymətləndirilir.

Əgər aktivlər amortizasiya edilmiş dəyər ilə uçota alınıbsa, qiymətdən düşmə, aktivin ilkin dəyəri və maliyyə aktivinin ilkin tanımada tətbiq edilən həmin effektiv faiz dərəcəsi ilə hesablanmış nəzərdə tutulan gələcək nəgd pul hərəkətinin diskontlaşdırılmış dəyəri ilə arasındakı fərq kimi ölçülür. Lakin maliyyə aktivlərinin ədalətli dəyərini müəyyən etmək mümkün deyilsə və onlar ilkin dəyəri ilə uçota alınıbsa, qiymətdəndüşmə zərəri maliyyə aktivini ilkin dəyəri və bu cür maliyyə aktivini üçün cari bazar mənfəəti normasında hesablanmış gözlənilən gələcək pul vəsaitlərinin diskontlaşdırılmış dəyəri arasında fərq kimi müəyyən edilir.

Satış üçün mövcud olan maliyyə aktivlərinin ədalətli dəyərindəki dəyişikliklərdən yaranan gəlir və xərclərin kapitalda tanınması halları istisna olmaqla gəlir və xərclər mənfəət və zərər haqqında hesabatda tanınır. Qeyd edək ki, silmə zamanı kapitalda tanınmış gəlir və xərclər bölüşdürülməmiş mənfəətə köçürülür.

Maliyyə öhdəlikləri kimi xarakterizə olunan kreditör borcları ilkin olaraq ədalətli dəyəri ilə, daha sonra isə qalıq dəyəri ilə əks olunurlar.

n) Nəgd pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın hazırlanması məqsədi ilə nəgd pul vəsaitləri və onların ekvivalentlərinə kassa, bank hesablarındakı pullar və hər hansı yetişmə dövrü 3 ay və ondan daha az müddətədək olan və istifadəsinə məhdudiyyət qoyulmayan hesablara aid edilir.

"OSKAR TİKİNTİ TİCARƏT"
QSC
Azərbaycan Respublikası,
Bakı

Maliyyə Hesabatlarına Dair Qeydlər, 31 Dekabr 2022-ci il tarixdə bitən dövr üzrə

4 Torpaq, tikili və avadanlıq

	Torpaq	Binalar və qurğular	Maşın və avadanlıqlar	Yüksək texnologiyalar məhsulu olan hesablama texnikası	Nəqliyyat vasitələri	Digər əsas vasitələr	Cəmi
Ümumi balans dəyəri	AZN	AZN	AZN	AZN	AZN	AZN	AZN
01 yanvar 2022-ci il tarixinə				4542	1031586	700	
İl ərzində daxil olmalar							0
İl ərzində xaric olmalar				491	257,897	82	258,469
31 dekabr 2022-ci il tarixinə qalıq	0	0	0	4,051	773,690	618	778,359

5. Qeyri-maddi aktivlər

İlkin dəyər

1 yanvar 2022-ci il tarixinə	0	AZN	Cəmi:
-------------------------------------	----------	------------	--------------

İl ərzində daxil olmalar

İl ərzində silinmələr

31 Dekabr 2022-ci il tarixinə **0**

Toplanmış amortizasiya

1 yanvar 2022-ci il tarixinə **0**

İl ərzində amortizasiya 0

Silinmələr üzrə düzəlişlər

31 dekabr 2022-ci il tarixinə **0**

Qalıq dəyəri

31 dekabr 2021-ci il tarixinə **0**

31 yanvar 2022-ci il tarixinə **0**

6. Torpaq, tikili və avadanlıqlara vəsait qoyuluşu

	31 dekabr 2022-ci il	31 dekabr 2021-ci il
	AZN	AZN
Kapital qoyuluşu		
Quraşdırılacaq avadanlıqlar		

7. Uzunmüddətli maliyyə qoyuluşu

	31 dekabr 2022-ci il	31 dekabr 2021-ci il
	AZN	AZN
Uzunmüddətli maliyyə qoyuluşu		

8. Sair uzunmüddətli aktivlər

	31 dekabr 2022-ci il	31 dekabr 2021-ci il
	AZN	AZN
Sair dövriyyə aktivləri	146 904	320 888

9. Ehtiyatlar

	31 dekabr 2022-ci il	31 dekabr 2021-ci il
	AZN	AZN
Xammal və materiallar		
Hazır məhsul		
Sair Ehtiyatlar və məsrəflər	267 905	190 303

Ehtiyatların daxilolma müddəti üzrə bölgüsü

Ehtiyatlar alınıb	31 dekabr 2022-ci il	31 dekabr 2021-ci il
1 il ərzində	24 931 142	
2 ildən yuxarı		

10. Debitor borcları

	31 dekabr 2022-ci il	31 dekabr 2021-ci il
Dövlət büdcəsinə (vergilər üzrə)		
Sair debitor borclar	12 896 196	3 828 088
	12 896 196	3 828 088

"OSKAR TİKINTİ TİCARƏT" QSC

Maliyyə Hesabatlarına Dair Qeydlər; 31 Dekabr 2022-ci il tarixində bitən il üzrə

a) Debitor borcların yaranma müddətləri üzrə bölgüsü

	31 dekabr 2022-ci il AZN	31 dekabr 2021-ci il AZN
7 aya qədər		
1 aydan 12 aya qədər	12 933.77	
12 aydan çox		

b) Debitor borcların coğrafi analizi

	31 dekabr 2022-ci il	31 dekabr 2021-ci il
Azərbaycan Respublikasının daxilində		

Debitor borcların ədalətli dəyəri onların mühasibat balansında göstərilən dəyərindən əhəmiyyətli dərəcədə fərqlənir.

c) Kredit riski

11. Digər debitor borcları aktivlər

	31 dekabr 2022-ci il	31 dekabr 2021-ci il
Büdcədən alınacaq		
Malsatan və podratçılara verilmiş avanslar		
Törəmə müəssisələr üzrə		
Yüklənmiş mallar üzrə		
Sair aktivlər	140.28	

12. Pul vəsaitləri və onun ekvivalentləri

	31 dekabr 2022-ci il	31 dekabr 2021-ci il
Pul vəsaitləri	370 219.49	

"OSKAR TİKİNTİ TİCARƏT" QSC

Maliyyə Hesabatlarına Dair Qeydlər; 31 Dekabr 2022-ci il tarixində bitən il üzrə

13. Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)

	31 Dekabr 2022-ci il	31 Dekabr 2021-ci il
	AZN	AZN
İlin əvvəlinə qalıq	127 215.12	
Düzəliş edilib		
İl ərzində mənfəət (zərər)	127 215.12	

14. Kreditor və digər borclar

	31 Dekabr 2022-ci il	31 Dekabr 2021-ci il
	AZN	AZN
Məlsətan və podratçı təşkilatlar üzrə öhdəlik		
Digər öhdəliklər	375 391.40	
Büdcəyə olan borclar	45 401 .31	
Sair kreditorlar	614 998.34	
	1 035 791.05	

15. Banklara və digər maliyyə institutlarına borclar

	31 Dekabr 2022-ci il
	AZN
Alınmış kredit: ilin əvvəlinə qalıq	
İl ərzində alınmışdır	
İl ərzində geri qaytarılmışdır	
Alınmış kredit: ilin sonuna qalıq	
Kreditin cari hissəsi	
O cümlədən uzunmüddətli qısamüddətli	

16. Məqsədli maliyyələşmə

	31 Dekabr 2022-ci il	31 Dekabr 2021-ci il
	AZN	AZN
İlin əvvəlinə qalıq		
İl ərzində alınmışdır		

İlin sonuna qalıq

17. Əsas əməliyyat gəliri

31 Dekabr 2022-ci il

AZN

Satışları: Azərbaycan daxilində

2 036 077.45

Digər ölkələrdə

82 281 253

18. Digər əməliyyat gəliri (zərəri)

31 Dekabr 2022-ci il

AZN

Məzənnə dəyişməsindən gəlir (zərər)
Kreditör borcların silinməsindən
Sair gəlirlər

1 Əsas əməliyyat gəliri

31 dekabr 2022

Əsas əməliyyat gəliri

AZN

2 036 077.45

2 19. Satışın maya dəyəri:

O cümlədən

ƏMƏK HAQQI XƏRCLƏRİ

27 742.16

SOSIAL SIGORTA VE TEQAÜD FONDUNA ÖDEMELER (DSMF)

5 642.18

ELEKTRİK XƏRCİ

SU VƏ KANALİZASIYA XƏRCİ

XAMMAL MATERIAL XƏRCLƏRİ

30 001.92

MALIN DÖYƏRİ

1 527 768

İCARƏ HAQQI

10 500

Ezamiyyə xərcləri

RABİTƏ XƏRCLƏRİ

QAZ XƏRCİ

Yanacaq xərcləri

REKLAM XƏRCLƏRİ

Bank xisməti üzrə və faiz xərcləri

2 054.65

AMORTİZASIYA AYIRMALARI

258 469.38

SIGORTA XƏRCLƏRİ

1 169.15

TƏMİR XƏRCLƏRİ

NƏQLİYYAT XƏRCLƏRİ

Digər xərclər

13 711.11

3 Sair əməliyyat gəliri/(zərəri)

AZN

Əməliyyat icarəsindən gəlirlər

Sair gəlirlər/(xərclər)

Torpaq, tikili və avadanlıqların satışından mənfəət/(zərər)

Valyuta məzənnəsinin dəyişməsindən
mənfəət/(zərər)

31 dekabr 2022

AZN

4 İnzibati xərclər

5 Asılı və birgə müəssisələrin mənfəətlərində pay

31 dekabr 2022

AZN

0

6 Maliyyə xərcləri və mənfi məznnə fərqindən itkilər

31 dekabr 2022

AZN

Məzənnə fərqindən itkilər

Bank xidmət xərcləri

7 Vergi məqsədləri üçün qəbul edilməyən xərclər

31 dekabr 2022

AZN

Maddi yardım

0

Yemək xərcləri

0

Cəza və Faiz xərcləri

Bakı şəhəri

14 sentyabr 2023-ci il

TƏHVİL-QƏBUL AKTI

Biz aşağıda imza edənlər, "İcraçı", Azərbaycan Respublikasının Auditorlar Palatasının Sərbəst Auditoru Qədirov Həmid Yusif oğlu şəxsində bir tərəfdən və "Sifarişçi" "OSKAR TİKİNTİ TİCARƏT" Qapalı Səhmdar Cəmiyyətinin direktoru Yadigarov Elburus Yelmar oğlu digər tərəfdən bu aktı tərtib edirik onda ötəri ki, "İcraçı" tərəfindən tərtib edilmiş Akt təhvil verilir "OSKAR TİKİNTİ TİCARƏT" QSC -nə.

11 sentyabr 2023-ci il tarixli M-24166 sayılı müqavilənin şərtlərinə uyğun olaraq audit aparılmışdır. Auditin yekununda aşağıdakı sənədlər təhvil verilir.

Audit müqaviləsi 4 səhifə
Audit rəyi 2 səhifə
Audit hesabatı 19 səhifə
Əlavələr aktın tərkib hissəsidir.

Auditin nəticəsinə görə "Sifarişçi"yə auditorun Hesab-Rəyi təhvil verilmişdir.

Təhvil verdi:

"İcraçı"



Təhvil aldı:

"Sifarişçi"

